

Bizim **AMALIMIZ**: Fəaliyyət istiqamətlərini və coğrafiyasını daima genişləndirməklə inteqral qazma və quyu xidmətləri göstərən qabaqcıl beynəlxalq şirkət olmaq.

Bizim **MİSSİYAMIZ**: Azərbaycan qazmasının tarixi qabaqcıl rolunu müasir dünya qazma sənayesində bərpa etmək.

Bizim **DƏYƏRLƏRİMİZ**: Təhlükəsizlik, Keyfiyyətcillik, Dürüstlük, Yenilikçilik, Qənaətcillik, Əzmkarlıq, Birlik və Müştəri yönümlülük

### İNTEQRƏ OLUNMUŞ İDARƏETMƏ SİSTEMİ ÜZRƏ SİYASƏT

SOCAR-AQŞ MMC-də ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018 və API SPEC Q2 standartlarının tələblərinin əsasında İnteqrə olunmuş İdarəetmə Sistemi (İOİS) tətbiq edilmişdir.

İOİS üzrə siyasət müəssisənin məqsədlərinə, kontekstinə uyğundur və müəssisənin strateji istiqamətini dəstəkləyir.

#### İOİS üzrə Siyasətin əhatə dairəsinə müəssisənin aşağıdakı fəaliyyətləri daxildir:

Dənizdə Neft və Qaz Quyularının qazılması və Quyu Təmiri Xidmətlərinin göstərilməsi;

#### Müəssisənin maraqlı tərəflərə dair öhdəlikləri aşağıdakı kimidir:

1. *Sifarişçilər:*
  - a. Yüksək-səviyyəli inteqrə olunmuş qazma və quyu xidmətlərinin təmin edilməsi
2. *Mülkiyyətçilər /Təsisçilər:*
  - a. Müəssisənin gəlirinin ikiqat və EBITDA-nın 20%-dək artırılmasına dair 3-illik strateji amalına nail olması
3. *İşçilər:*
  - a. Müəssisədə tətbiq olunmuş İnteqrə Olunmuş İdarəetmə Sisteminin davamlı təkmilləşdirilməsi
  - b. İşlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınması üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi
  - c. Təhlükələrin aradan qaldırılması və STT üzrə risklərin azaldılması
  - d. İşçilərin İnteqrə Olunmuş İdarəetmə Sisteminin təkmilləşdirilməsi məsələlərində məsləhətləşməsinin və həmin işlərə cəlb olunmasının təmin edilməsi
4. *Qanunvericilik orqanları:*
  - a. Müəssisənin fəaliyyətinə şamil olunan qanunvericilik və digər tələblərin yerinə yetirilməsi
  - b. Ətraf mühitin qorunması, o cümlədən çirkənlənmənin qarşısının alınması və müəssisənin konteksti nöqtəyi nəzərdən digər konkret öhdəliklər
5. *Cəmiyyət:*
  - a. Sosial proqramları və layihələri tətbiq etməklə cəmiyyətin inkişafına töhfə vermək.

#### İOİS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:

1. Quyu tikintisinin effektivliyini artırmaq məqsədilə struktur vahidlərinin işini birgə planlaşdırmaq;
2. Mövcud qurğu və avadanlıqların etibarlılığını artırmaq, ehtiyac yarandığı hallarda yeni texnika və texnologiyaları tətbiq etmək;
3. Sifarişçi tələblərinin və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək;
4. İşçilərin maksimal potensialını müəyyən etməyə yönəldilən və onların inkişafına sərf olunan investisiyaların maksimal səviyyədə geri qaytarılmasını təmin edən idarəetmə sistemi qurmaq;
5. İşçilərin peşəkarlıq səviyyəsini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq;
6. Bütün fəaliyyət sahələrində yeniliklərin tətbiqində təşəbbüskarlıq göstərən işçi heyət formalaşdırmaq

#### SOCAR-AQŞ – nin yüksək rəhbərliyi təmin edir ki, İOİS üzrə siyasət:

- 1) Mövcuddur və sənədləşdirilmiş informasiya kimi işlək vəziyyətdə saxlanılır;
- 2) İşçilərə çatdırılır, başa düşülür və müəssisə daxilində tətbiq edilir;
- 3) Maraqlı tərəflər üçün əlçatandır; və
- 4) Yararlılığı davamlı olaraq nəzərdən keçirilir.

İmza:



Tarix:

01. Mart 2019